

YAP Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü qeyd edib

Dünən YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə, 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən törədilən terror əməliyyatı nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycanın görkəmli dövlət, siyaset və mədəniyyət nümayəndlərinin, eləcə də, ötən müddət ərzində dünyasını dəyişən "91-lər" in və partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına və fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından olan və Yeni Azərbaycan Partiyasının yaradılmasında, müsəqəli dövlət quruculuğunda yaxından iştirak eden Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının təsis olunmasına zəruri edən şərtlər, partianın təşkilətlanması prosesləri, o dövrək çətinliklər və təqiblər haqqında danışaraq, qeyd edib ki, Azərbaycanın müasir siyasi tarixinə unudulmaz ve möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır.

Komitə sədri vurğulayıb ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır: "Çünki Azərbaycan xalqının istekləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-in konseptual strateji programında ana xətti təşkil edir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev Azərbaycanın müasir siyasi tarixinin ən şərəflə hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətile tədbir iştirakçılarını səmimi qələbdən təbrik etdi. Millət vəkili Azərbaycanda 1988-ci ildən başlayan milli oyanış, özünəqayıcılıq, azadlıq mübarizəsi və meydan hərakatları, SSRİ kimi nhəng fəvqəldövlətin süqutu nəticəsində Azərbaycanın müstəqillik əldə etmə-



si, 1991-1993-cü illərdə ölkəmizdə baş verən son dərəcə ağır, ziddiyyətli və mürəkkəb proseslər, bütün bu hadisələrin məntiqi yekunu kimi tamamilə obyektiv zərurətdən yaradılan Yeni Azərbaycan Partiyasının təsisini haqqında etrafı məlumat verdi.

Ş.Hacıyev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o vaxtkı səriştəsiz və bacarıqsız hakimiyətə müxalifet partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası cəmi yeddi ay sonra iqtidara gəldi və dahi rehbər, görkəmli dövlət xadimi və neheng siyasetçi olan Ulu Öndər Heydər Əliyev çox qısa müddət ərzində, ölkədəki çıxılmaz böhran vəziyyətini tarzlaşdırıb, ictimai-siyasi sabitliyi berpa etdi, atəşkəsə nail oldu və Azərbaycanı iqtisadi tənəzzülədən sürətli inkişaf yoluna çıxardı.

Ş.Hacıyev xüsusi qeyd edib ki, son 16 il ərzində ölkə başçısı Azərbaycanın müstəqilliyini əbediləşdirdi, ölkəmizi Cənubi Qafqaz regionunun şəksiz liderinə və nəinki bu bölgənin, ümumilikdə, yaxın coğrafiyanın müstəqil siyaset yürüdən ölkəsinə, transmilli layihələr icra edən multikultural, tolerant, modern dövlətə, islam həmrəyliyinin və konfes-

siyalararası dialoq mərkəzinə, kosmos ölkələri klubunun üzvünə çevirdi: "Bütün bu uğurların əldə olunmasında və müstəqilliyimizin ilk illərində etibarən respublikamızın ictimai-siyasi həyatında baş veren bütün proseslərdə Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolü olduğunu vurğulayan deputat bildirdi ki, üzvlərinin mütləq əksəriyyəti gənclər və qadınlardan ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında 750 minden çox siyasi həmfikiri cəmləşdirməklə, yaxın coğrafiyanın ən güclü və mütəşəkkil siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası yaradıldığı gündən Azərbaycan cəmiyyətine siyasi mədəniyyət getirdi, sivil siyasi mübarizə məktəbi, idarəcilikde yeni imic yaratdı.

Tədbirdə Azərbaycan Respublikasının Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon "Aile problemləri" ərazi ilk partiya təşkilatının sədri Sədəqət Qəhrəmanova və YAP Səbail rayon "Idarəciliyər" ərazi ilk partiya təşkilatının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının dekanı prof. Elçin Əhmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyinin qurulması üçün yerinə yetirdiyi xilaskarlıq missiyası, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən hakimiyət böhranı və dövlətçiliyimiz üçün ən taleyklü məqamda Azərbaycan xalqının milli azərbaycanlıq ideologiyası ətrafında birleşdirməyə nail olan Ulu Öndərin əvəzsiz xidmətləri haqqında danışıblar.

YAP Səbail rayon təşkilatının genç fəali, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzade gənclərin Yeni Azərbaycan Partiyasındaki fəaliyyəti haqqında danışıb. Sağlam Azərbaycan gəncliyinin, xalqına və dövlətinə bağlı gənclərin bu partiya sıralarında cəmləşdiyini vurğuladı.

RƏFIQƏ HÜSEYNNOVA

Doqquz ayda 164,4 min yeni iş yeri açılıb

Bu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 55 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür.

İş yerlərinin 32 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə açılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 51 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 3,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.